

Heydər Əliyev əsrinin 23-cü ili

Dedilər ki, AZƏRTAC heç nə verməsin...

(Əvvəli ötən sayımızda)

- Heydər Əliyev indi Türkiyənin Azərbaycandakı səfirliliyinə gedir. Mətbuat nümayəndələrindən kim istəyirsə, gedə bilər.

Tanış səs iddi. İstər-istəməz döñüb baxdım, o da baxdığımı görüb bığaltı gülümşədi:

- Aslan, siz dövlət agentliyinin nümayəndəsi kimi yəqin orada olmalıdır.

- Haqlısınız, Aqşın müəllim, mən də gedirəm.

Milli Məclisin mətbuat katibi Aqşın Babayevlə biz uzun illər bundan qabaq tanış idik. O, Azərbaycan Televiziyasında məsul vəzifələrdə işləmişdi, bir sıra maraqlı əsərləri ile tanınmışdır.

Ismailiyyədən Yazıçılar Birliyinə-dək yol elə də uzaq deyil. Amma Aqşın müəllim əvvəlcədən tədbir görmüşdü. Biz onun köhnə "QAZ-24"-nə oturduq.

- Sür bala, biz tez çatmalıyıq. Türkiyə səfirliliyi Yazıçılar Birliyi ilə qoşuluqdadır, - deyə Aqşin Babayev sürücünü tələsdirdi.

Gecikmədik, səfirliyin binası qarşısına başqaları ilə daban-dabana çatdıq. Hamımız Türkiyə səfiri Altan Karamanoğlunun iş otağının qarşısına toplaşdıq. Heydər Əliyev görünən kimi hamı özünü yığışdırıldı. Bu dahi insanın oturuşu-duruşu da, baxışı və danışığı da sanki ilahi bir vergi idi. O gəldi və araya dərin süküt çökdü. Hamının diqqəti ona yönəldi. Bu süküt get-gedə uzanırdı. Bəzi xəlvəti baxışlar səfirin kabine-tinin kip örtülmüş qapısına yönəlmışdı. Səfir isə hələ otaqda idi. Heydər Əliyev ona yaxın dayamış jurnalistləri söhbətə çəkdi. Bugünkü tədbirdə mənimlə birgə iştirak edən dilli-dilavər fotomüxbirimiz Oqtay Məmmədov sanki heç ki-mə danışmaq imkanı vermək istəmir,

elə bir ucdnan doğrayıb tökürdü.

- Bəs sən hansı təşkilatdansan? Həmi danışır, amma sən heç dinmirsən?

Sual mənə ünvanlanmışdı. Başımı qaldırıb Heydər Əliyevə tərəf baxanda onun nüfuzedici baxışlarını gördüm. Sanki məni ildirim vurdur, dilim tutuldu.

- AZƏRTAC-dandır, Heydər müəllim, - Oqtay dadima çatdı.

- Demək, AZƏRTAC-dansan. Görürəm, səhər tezdən bizimlə bir yerdə-sən.

- Bəli, - asta səslə dilləndim.

- Nəsə yazmışan? - gülümseyərək mehbərbancasına soruşdu.

Mən blok-notumu vərəq-ləmək istəyəndə dedi:

Ver görüm nə yazmışan.

Mən həyə-candan pört-müş halda bi-rinci vərəqi açıb ona tərəf uzatdım.

İnformasiyanın sərlövhəsi belə idi: "Görkəmlidövlət xadimi

Heydər Əliyev Amerika və Böyük Britaniya səfirləri ilə görüşüb". Heydər Əliyev yazdıqlarını oxuyub təbəssümələ soruşdu:

- Elə bilirsən sənin rəhbərlərin bunu buraxacaq?

Bu vaxt səfir foyeyə çıxdı. Heydər Əliyevi üzrxahlıqla kabinetinə dəvət etdi.

Bəlkə də bu, bir tale qisməti idi. O gündən 30 ilə yaxın vaxt keçib.

Mən bu barədə çox fi-kirləşmişəm. Qənaətim belədir ki, bu tarixi şəxsiyyət Tanrı payı idi, insanlara münasibətdə heç vaxt yanılmırı. O gündən başlayaraq, 2003-cü ilədək Heydər Əliyevin respublikada keçirdiyi bütün tədbirlərinin - görüşlərin, qəbuluların, xarici ölkələrə səfərlərin tam əksəriyyətində AZƏRTAC-in əməkdaşı kimi iştirak etdim və onlar barədə xə-bərlərin mətbuatda işıqlandırılması üçün əlimdən göləni əsirgəmedim.

Səfirlilikdən çıxıb agentliyə gələndə yadına düşdü ki, bu gün nə çay içmi-

dən başladı. Nəinki mənim, elə Azərbaycanın da gələcək taleyi həmin günlərdə həll olunurdu.

93-cü ilin iyun günlərində Azərbaycan dərin böhran içərisində boğulurdu. Sabah nə olacaq? Bu ağır, acıนาقاqlı vəziyyət nə qədər çəkəcək? Ümidlərin qırıldığı, ölüzidiyi bir vaxtda Heydər Əliyev axır ki, xalqın təkidlə çağırışlarına cavab verərək Bakıya gəldi. Eşidib bilənlərin qəlbində ümidi qıçılcımları yaranmağa başladı. Elə bizim agentlikdə də bir-iki nəfərdən başqa hamı çox nigaran iddi.

Qapiya çatanda qarovalunun canfəşanlıq göstərməsindən hiss etdim ki, məni səbirsizliklə gözləyirlər.

- Aslan, yuxarı qal-xma, hamı qəbul otağına yığışib, səni gözləyirlər. Oqtay da bir az bundan qabaq gəldi, oradadır.

Mən baş direktorun kabinetinə girənə qədər Oqtay əslinde hər şeyi damışmışdım. Agentliyin rəhbər he-yətinin hamısı orada idi. Bütün ölkədə olduğunu kimi, bizim kollektivdə də əksəriyyət bu fikirdə idi ki, gənc, müstəqil respublikanı uğuruma yuvarlanmaqdan yalnız Heydər Əliyev xilas edə bilər.

Akademianın Rə-

yasət Heyətindəki gö-rüşdən bir xeyli danışdıq, səhəbət qızı-şanda həmişəki kimi Şamil müəllim yekun vurdu:

- Ay yoldaşlar, işlər təkəlüb qalıb, bayaqdan bir xəbor də buraxılmayıb, axşam düşüb, belə olmaz axı.

Baş direktor öz müavininin sözünə dəstək verdi:

- Hamı iş başına.

Mən otaqdan çıxanda bir daha so-ruşdum:

- Bugünkü materialları buraxılışa verim?

- Yox, bir az bundan əvvəl yenə so-ruşmuşam. Dedilər ki, AZƏRTAC heç nə verməsin.

Yazdığını xəbərlər buraxılmadı. Amma Heydər Əliyevin 1993-cü il iyunun 11 - də Bakıda keçirdiyi ilk görüş-dən çəkilmış fotosəkilləri mən bu gün də əziz xatirə kimi saxlayıram.

Heydər Əliyevin Bakıya qayıtması, bir sıra görüşlər keçirməsi ilə bir qədər rahatlıq tapan xalqın gözü həmin günər Gəncəyə dikilmişədir. İyunun 4-də hərbi müxalifətlə hökumət qüvvələri arasında atışma faciə ilə nəticələnmişdi. Öləkə vətəndaş mühəribəsinin bir addımlığında idi. Heydər Əliyevi də düşündürən əsas məsələ bu idi: genişlənmək təhlükəsi olan vətəndaş mühəribəsin necə dayandırmalı? İyunun 13-də o, Gəncəyə getdi, Sürət Hüseynovla, ağsaqqal-larla, ziyanlırlarla görüşdü, hadisənin baş verdiyi hərbi hissədə oldu. Yaranmış böhranlı vəziyyət çox ağır idi. Heydər Əliyev bir daha əmin oldu ki, xalqı göz-lənilən fəlakətdən xilas etmək üçün yeganə yol nə qədər səriştəsiz, ağılsız ol-salar da bu iqtidarla birgə işləməkdir, yəni başqa çarə yoxdur. O, mövcud iqtidarlara işləməyə razılıq verdi, düşünülmüş, müdrik addımlar atmağa başladı.

İyunun 14-də Şamil müəllim məni yanına çağırıldı. Bizim iş otaqlarımız yan-yanaya idi. Əvvəlki kimi qas-qabaqlı deyildi, nə qədər çox işləsə də, üz-gözündə bir rahatlıq vardi. Mənə növbəti tapşırıq verdi:

- Sabah Ali Sovetin fövqəladə sessiya-sı olacaq. Baş direktor da, mən də be-lə qərara gəldik ki, sən gedəsən.

İyunun 15-də Heydər Əliyev Ali Sovetin sədri seçildi. Bununla da Azərbaycan xalqının tarixində yeni bir mə-hələnin əsası qoyuldu. Həmin gün Azərbaycan tarixinə Qurtuluş Günü kimi daxil oldu.

(Ardı var)



1993-cü il 11 iyun, Bakı.
Ulu öndər Heydər Əliyevin AMEA-nın
Rəyasət Heyətinin binasında xarici diplomatlarla keçirdiyi ilk görüş

şəm, nə də nahar etmişəm. Amma qəl-bən çox rahat idim. Zarafat deyil, dahi bir insanla lap yaxından töməsəd olmuşam. Sonralar söz düşəndə Oqtay yarı-zarafat, yariciddi deyirdi: "Bura bax, Heydər Əliyevlə səni mən tanış etməmişəm?".

Düz sözə nə deyəsən? Mənim son-rakı 30 illik həyatım məhz həmin gün-